

## NÖVBƏLİ ƏKİNDƏ PAXLALILARIN ƏHƏMİYYƏTİ

Almas Əsədova

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu

Qarabağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. 30 illik işgaldan əvvəl zəngin bitki örtüyünə malik olan ərazidə 2000-dən çox bitki növüne rast gəlinirdi. Landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə 460 növdən çox yabani ağaç və kol bitkiləri bitirdi, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda rast gəlinmir. Ağaç və kol bitkiləri ilə yanaşı, novruzgülü, bənövşə, lalə, qızılıgül, zanbaq, qərəfil və s. birillik, ikiillik, çoxillik bitkilər də təbii halda bitirdi. Bundan başqa, Ağdərə, Əsgəran, Xocavənd rayonları palid, vələs, fistik və ağaçqayın meşələri ilə zəngin idi. Erməni işgalçılari məqsədyönlü olaraq Qarabağın fauna və florasının məhvini çalışmışlar. Qarabağ və ona bitişik ərazilərdə ölkəmizin milli və mədəni sərvəti olan meşələr və qoruqlar dağdırılmış, qiymətli endemik bitki növləri məhv edilmiş, bu da həmin sahələrin ölü zonaya çevrilməsinə səbəb olmuşdur. Əldə olunan məlumatlara görə, erməni işgalçılari zəbt olunmuş ərazilərdə qiymətli ağaç cinslərini məhv edərək (palid, fistik, çinar, ağaçqayın və s.) əvəzində kənd təsərrüfatına və sənaye bitkiləri siyahısına daxil olmayan bitkilər becərirdilər.

30 illik işgala son qoyulduqdan sonra biomüxtəliflik yenidən öyrənilməli, məhv olmuş və məhvolma təhlükəsində olan cins və növlər dəqiqləşdirilməli, lazımi tədbirlər görülməlidir. 30 illik işgal və 44 günlük müharibə zamanı raket, top mərmiləri, havaya buraxılan barit və s. torpaq və atmosferə ciddi ziyan vuraraq onu zəhərləmişdir. Məlumudur ki, Qarabağda əsasən kənd təsərrüfatı, xüsusilə aqrar sahə üstünlüyü malikdir. Onsuz da çirkənmiş torpağın daha da çirkənəsənin qarşısının alınmasında torpağa lazım olan mineral gübrələrdən mümkün qədər az istifadə olunmalıdır. Belə ki, kənd təsərrüfatı bitkilərinin becərilməsində növbəli əkin sistemindən istifadə etmək lazımdır. Bu zaman xüsusilə dənli bitkilərin paxlalı bitkilərlə növbələşməsi müsbət nəticə verəcəkdir. Paxlalı bitkilərin köklərində azotobakterlər (*rhizobium*) vardır. Paxlalı bitkilər tələf olduqdan sonra onların köklərində olan yumrucusular parçalanaraq onun azotla zənginləşməsinə səbəb olur. Atmosfer azotunun kök yumrucusunda bakteriyaların mənimsənilmə ölçüsü müxtəlif paxlalılar üçün fərqlidir. Hesablamalara görə, 1 ha torpağa lüpən 90-180 kq, yonca 50-80 kq, göy noxud 60-120 kq, yazılıq çölnoxudu 60-80 kq, soya 60-120 kq azot verir.

Ümüd edirik ki, bиргə səylərimiz nəticəsində Qarabağımız tezliklə öz əvvəlki saf sulu bulaqlarına, gur meşələrinə, göz oxşadıdca uzanan taxıl zəmilərinə, üzüm bağlarına, pambıq tarlalarına, bir sözlə, öz füsünkar təbiətinə qovuşacaqdır.